

[XN Xocal soyqrmnn 30-cu ildnm il bal byanat yayb](#)

.Azərbaycan Respublikasının Xarici İş Nazirliyi Xocalı soyqırımı 30-cu ildən il bəyanat yayıb

:[Arannews](#) :[APA](#)-nın xəbri gəlməli, bəyanatda deyilir

İddu;26 fevral 2022-ci il tarixində, Ermənistan Azərbaycanı qarşı təvəzüb; zaman Ermənistan silah qüvvələri tərəfindən Xocalıda təvəzüb; soyqırımı 30-cu ildən; tamamilə tamam olur Ermənistan Azərbaycanı qarşı onilliklər ərzində davam edən təvəzüb; zaman dinc həyatı qarşı təvəzüb; n ar cənablarından biri və Birinci Qarabağ müharibəsinin nəfəisi Xocalı həyatının dadılması və onun sakinlərinin soyqırımı mürəz qalması olmur. Münaqidə vaxtı Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocalıda 7000-dən çox insan, kiçiklər, qadınlar, uşaqlar, ailələr yaşayırdı

1991-ci ilin oktyabr ayından hər tamamilə Ermənistan silah qüvvələri tərəfindən münaqidə; həyatı alındı. 1992-ci il fevralın 25-dən 26-na keçirilən gecikməli; artilleriya zərbələrinin ardınca Ermənistan silah qüvvələri, keçirilən SSR-nin kəşfiyyatını ermənilər tərəfindən 366-cı moto-atıcı alayın kəşfiyyatı ilə Xocalıya nəzəri zorla keçirilən; alay; Xocalı dərindən edən xəşmə; əməliyyatla onun dinc həyatının soyqırımı təvəzüb; həyatı 5379 nəfər sakinini zorla qovuldu. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca vəhşət; 1275 insan sərbəst və girov götürüldü; 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı. 150 nəfər, o cümlədən 68 qadın və 26 uşaq taleyi bu gəlmə; ndən məlum deyil. Ermənistan silah qüvvələrinin bu hərəkəti ailələri parçaladı. 8 ailə tamamilə məhv edildi. 130 uşaq valideynlərindən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirdi

Xocalıda dinc həyatın heç bir fərq qoyulmadan qətlə yetirilməsi Ermənistan dərindən; vətəniyyəti sənədə keçirilən azərbaycanlılara qarşı etnik nifrət və irqi ayrışma; kəşfiyyat; siyasətində irəliləyir. Bu, gəlmə; insanlara sadəcə etnik münaqidə; rəvayəti; ləmsin səbəbi oldu. Xocalıda təvəzüb; cənabları Ermənistan azərbaycanlılara qarşı sistemli zorla; siyasətinin tərkib hissəsi oldu

Xocalı qətləmi və Ermənistan Azərbaycan Respublikasına təvəzüb; zaman təvəzüb; digər cənabları, o cümlədən hərbi cənabları, insanlara qarşı cənabları və soyqırımı insan həyatı və beynəlxalq humanitar həyatı ciddi kəşfiyyətə məruz qaldı. Buraya Soyqırımı cənablarının qarşısını almaq və cənabları haqqında Konvensiya, gəlmə; v digər qəddar, qeyri-insani, yaxud ləyaqətli; aldanda davranma və cənabları qarşı Konvensiya, qeyri- ayrışma; kəşfiyyat; n formalardan istifadəsi haqqında beynəlxalq Konvensiya və digər beynəlxalq konvensiyaların pozulması daxildir Hazırda 17 dərindən; milli qanunvericilik orqanı, həyatı; AB-nin 24 təvəzüb; eyni zamanda sləm mədəniyyət Təvəzüb; Dərindən; Xocalıda dinc həyatın qətləmi pislik və bunu soyqırımı və insanlıq leyhinə cənabları kimi dəyərləndirən; oxşar qəddar və qərarlar qəbul edilə bilər

Avropa İnsan Həyatı; Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalıda təvəzüb; cənabları; nəfətdə vətənlərin davranma

"mharib cinaytlri v ya insanlq leyhin cinaytlr brabr tutulan .xususi arlql hrktrlrdquo; kimi qiymtln dirrk mhm m nticy glib Beynlxalq hquqa sasn dvltr, Ermnistan silahl qvvlri trfindn Xocalda tdrdiln vhilik kimi, cinaytlri aradрмаq v cinaytkarlar mhm hakim etmk hdliyi dayrlar. Lakin bu gndk, Xocalda tdrdiln cinaytlr gmr msuliytt dayanlarn heccedil; biri Ermnistan .trfindn cinayt msuliyttin clb edilmyib

Ouml;z tqsirini etiraf etmi Ermnistann o dvrdeki mhm;dafi naziri v& sabiq prezidenti Serj Sarkisyan Britaniya jurnalisti Tomas de Vaala mhm;sahibsind deyib: "Xocaldan qabaq azrbaycanllar d&n&rd&lr ki, ermnilr mhm;lki haliy l qaldra bilmyn xalqdr. Biz bu stereotipi sndrdqrdquo; (Tomas de Vaal, Qaraba: Ermnistan v Azrbaycan s&lh v sava yollarnda (Nyu York v London, Nyu-York .(Universiteti Nriyyat, 2003, shif 172

Azrbaycanl dinc halinin mqsdynl&n& kild hdf alnmas Ermnistan trfindn 27 sentyabr – 10 noyabr 2020-ci il tarixlrind aparlan hrbi mliyyatlar zaman da davam etdirildi. D&y& mliyyatlarn getdiyi cbh b&lgsindn xeyli aralda yerln, Azrbaycann Gnc, Brd, Trtr kimi hrlrinin mhm;lki halisini v mhm;lki infrastrukturunu mqsdli kild hdf alan Ermnistan, 1992-ci ild olduu kimi eyni qbildn olan terror taktikasna l atd. Ermnistan bu df mhm;asir n&v zirehli silahlar, raket qurular v kaset sursatlarndan istifad edrk n&vbtii df qanunsuz olaraq dinc azrbaycanl .halini hdf alaraq qtl yetirdi

Azrbaycan Respublikas inanr ki, milli sviyyd, elc d m&vcud beynlxalq h&quq çrçiv sind g&r&ln davaml tdbirlr czaszla son qoyulmasna v Ermnistann Azrbaycana qar tcav&z& zaman tdrdilmi ar cinaytlr gmr msuliytt dayan xslrin dalt mhkmsi qarsna .çxarlnmasna xidmt edck

Xocal facisinin qurbanlarn milli yaddamza hkk edir v onlarn xatirsini ehtiramla .;yad edirik. Allah rhmt elsinrdquo